

JSTOR elmi bazasından istifadə haqqında təlimat

JSTOR akademik məzmunlu müxtəlif növ mətnlərin mövcud olduğu yüksək səviyyədə seçilən rəqəmsal kitabxanadır. Bu rəqəmsal kitabxanaya elmi jurnallarla yanaşı nüfuzlu ədəbi jurnallar, akademik monoqrafiyalar, etibarlı müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinin məruzələri və istinad olunan mənbələrin orijinal nüsxələri daxildir. Arxiv jurnal kolleksiyası son 500 il ərzində dərc olunan 50 sahə üzrə 1500-dən çox jurnaldan ibarətdir. Bundan başqa, JSTOR bazasında “Princeton University Press”, “Yale University Press”, “Harvard University Press” və daha bir çox tanınmış elmi nəşriyyatlara məxsus 25.000-dən çox kitab mövcuddur.

Aşağıdakı təlimatda JSTOR-dan istifadə etmək qaydaları mərhələli şəkildə göstərilmişdir.

1. Qeydiyyat

İlk dəfə JSTOR-dan istifadə etdiyiniz halda ilk öncə jstor.org veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçməklə siz lazımi məqalələri profilinizin yaddaşında saxlaya bilərsiniz və kiçik qeydlər apara bilərsiniz.

* işarəsi ilə işarələnmiş xanalar mütləq şəkildə doldurulmalıdır. Bunun üçün aşağıda verilənləri düzgün şəkildə doldurmalısınız:

Register for a free account

Register for an account in order to:

- Organize sources and notes in your workspace
- Access usage statistics (for library administrators)

Note: Items marked with * are required.

Email *

Confirm Email *

Password *

SHOW

- One upper or lowercase character
- One number or special character
- 6 characters minimum
- No whitespace

İlk iki boş xanaya elektron poçtunuzu qeyd edirsiniz. İkinci xana sistemin elektron poçtunuzu düzgün şəkildə qeyd etdiyinizdən əmin olması üçündür. Daha sonrakı xanada isə gizlilik şifrənizi qeyd edirsiniz.

Diqqət: Şifrəniz:

- Böyük və kiçik hərflərdən;
- Bir rəqəm və xüsusi işarədən;
- Ümumi sayı minimum 6 simvoldan ibarət olmalı və işarələr arasında boşluqdan istifadə edilməməlidir.

Qeydiyyatın ikinci hissəsi:

Institution or University

Azerbaijan University of Languages

Role

Please select an option



Primary Area of Study

Please select an option



☒ **JSTOR Updates**

New journal and books announcements, information about platform features, and JSTOR events.

☒ **Keep Me Logged In**

This is not recommended for shared computers.

☒ Your use of JSTOR indicates your acceptance of the [Terms & Conditions](#) of Use. *

Register

Birinci xanada tələbə və ya təhsil işçisisinizsə, təmsil etdiyiniz ali təhsil müəssisəsini, ikinci xanada isə vəzifənizi (tələbə, müəllim, kitabxanaçı və s.) əlavə edirsiniz. Qarşısında * işarəsi olmayan xanaları doldurmaq vacib deyil.

Növbəti hissədəki kiçik xanalara ✓ işarəsi qoymaqla;

- Bazada əlavə olunan yeniliklərdən, yeni jurnal və kitab kolleksiyalarından, vebinarlardan elektron poçt vasitəsilə xəbər tutma bilərsiniz;
- İkinci xananı işarələməklə, profilinizi açıq şəkildə saxlaya bilərsiniz; (Qeyd: Şəxsi kompyuterlərinizdən istifadə etməirsinizsə, ictimai kompyuterlərdə bu xananı işarə etməyiniz tövsiyə edilmir)
- Bazanın sizə təqdim etdiyi qaydalarla tanış olub razılığınızı bildirməlisiniz. Qaydalarla tanış olmaq üçün [Terms & Conditions](#) keçidinə daxil olmalısınız.


“Register” hissəsinə vurmaqla, qeydiyyat mərhələsini tamamlamış olursunuz.

2. Bazadan istifadə üsulları

Qeydiyyatdan keçdikdən sonra açılan baş səhifədə “Browse” bölməsindən mövzu, ad və nəşr üzrə axtarış etmək olar. “Tools” bölməsi haqqında aşağıda məlumat verilmişdir.



Qırmızı ilə işarələnmiş xana axtarış mövzunuza dair açar sözü qeyd etməklə, istədiyiniz nəticəni əldə etmək üçündür. İstədiyiniz nəticəni əldə edə bilmədiyiniz təqdirdə, aşağıda göstərilən geniş axtarış bölməsinə daxil olmaqla, yeni səhifəyə keçə bilərsiniz.



Advanced Search [Search Help](#)

2).

All fields ▾

AND ▾

All fields ▾

Add a search box

Select an access type

Content I can access ▾

Search

Açılan yeni səhifədə göstərilən boş xanalara axtarış mövzunuzla əlaqəli bir neçə açar sözü daxil edirsiniz. “Add a search box” hissəsinə vurmaqla, boş xanaların sayını artırma bilərsiniz.

Axtarış istiqamətini müəyyənləşdirmək üçün:

Narrow By:

Item Type

- | | |
|-----------------------------------|---|
| ☐ Articles | ☐ Research Reports |
| ☐ Reviews | ☐ Pamphlets |
| ☐ Books | ☐ Miscellaneous |

Language

All Languages ▾

Publication Date

From

To

—

(yyyy or yyyy/mm or yyyy/mm/dd)

Journal or Book Title

ISBN

Axtarılan mövzunun ilk öncə hansı kateqoriyaya aid olduğunu (məqalə, rəy, kitab, tədqiqat hesabatı, broşura və s.), yazıldığı dil, nəşr olunduğu il, dərc olunduğu halda dərc olunan kitab və ya jurnalın adını və ya ISBN

nömrəsini daxil edirsiniz ([ISBN nömrəsinin](#) nə olduğunu bilmək üçün keçidə daxil olun).

Axtarış istiqamətini müəyyənləşdirmək üçün elmi bazanın təqdim etdiyi sahələr arasından mövzunuzun aid olduğu sahəni (və ya sahələri) qeyd edin.


Expand the disciplines below to see associated journals

Return results for:

- > ☐ **African American Studies** (20 titles)
 - > ☐ **African Studies** (63 titles)
 - > ☐ **Agriculture** (13 titles)
 - > ☐ **American Indian Studies** (8 titles)
 - > ☐ **American Studies** (87 titles)
 - > ☐ **Anthropology** (94 titles)
 - > ☐ **Aquatic Sciences** (15 titles)
 - > ☐ **Archaeology** (119 titles)
 - > ☐ **Architecture & Architectural History** (47 titles)
 - > ☐ **Art & Art History** (171 titles)
 - > ☐ **Asian Studies** (136 titles)
 - > ☐ **Astronomy** (1 title)
 - > ☐ **Bibliography** (17 titles)
 - > ☐ **Biological Sciences** (164 titles)
 - > ☐ **Botany & Plant Sciences** (88 titles)
 - > ☐ **British Studies** (9 titles)
 - > ☐ **Business** (210 titles)
-

Sonda “**Search**” xanasına vurmaqla, nəticəni əldə edə bilərsiniz.

Əlavə olaraq, aşağıda qırmızı ilə işarələnmiş hissəyə daxil olduqda açılan yeni pəncərədən mövzunuzla əlaqəli sənəd və ya şəkil (əgər varsa) yükləməklə oxşar məqalələr tapmaq mümkündür. Bu pəncərəyə baş səhifədəki “**Tools**” bölməsindən də daxil olmaq mümkündür.



3). Nəticənin Konkretləşdirilməsi

Geniş axtarış bölməsinə daha əvvəl müraciət edilmədiyi halda, çıxan nəticədə mövzu ilə əlaqəli mindən çox nümunə görünəcək. Çıxan məqalələrin hər birini oxumaq kifayət qədər vaxt apardığından, nəticəni bir daha “süzgəcdən keçirək”. Bunun üçün səhifənin sol hissəsinə nəzər yetirin. Çıxan nəticəyə uyğun biz verilən boş xanaya **(1)** ya daha konkret mövzu qeyd edə, və ya səhifəni aşağı çevirməklə, geniş axtarış bölməsində etdiyimiz əməliyyatları təkrarlamalıyıq. Həmçinin, çıxan nəticənin sıralamasını (mövzuya uyğun, yeni və ya müddətinə görə) də edə bilərik **(2)**. Digər boş xanaya ✓ işarəsi qoyaraq, məqalədən kiçik bir hissəni görmək mümkündür **(3)**. Uyğun məqalələri isə aşağıda göstərilən hissədən yükləyə bilərsiniz **(4)**.

The screenshot shows a search results interface. On the left, there is a 'Refine Results' sidebar with sections for 'Search Within Results:', 'Academic Content:', 'Primary Source Content:', and 'Publication Date:'. The main area displays 'Showing 1-25 of 3,857 search results'. A dropdown menu for 'Sort by: Relevance' is open, showing options like 'Relevance', 'Newest', and 'Oldest'. A 'Show snippets' checkbox is checked. On the right, there are buttons for 'Download PDF', 'Save', and 'Cite this Item'. The first search result is titled 'Azerbaijan's Foreign Policy: Between East and West ...' by Michael Rubin, published by the American Enterprise Institute in Jan. 1, 2014, and is marked as 'OPEN ACCESS'.

4). Məqalə üzrə əməliyyatlar

Məqaləni elmi baza daxilində profildə yadda saxlamaq üçün, “Save” hissəsinə vururuq (1). Bu zaman məqalənin harada saxlanıldığı barədə ekrana məlumat gələcəkdir (2).

The screenshot shows a confirmation dialog box with a green checkmark and the text 'This item was saved to your workspace.' Below the dialog, there is a 'View in workspace' link. Below the dialog, there are three buttons: 'Download PDF', 'Saved' (with a right arrow), and 'Cite this Item'. The 'Saved' button is highlighted with a red box and a red number 1. The 'View in workspace' link is highlighted with a red box and a red number 2.

Məqalənin yaddaşda saxlanıldığı hissəyə daxil olduqdan sonra (2) açılan pəncərədə məqalə üzərində bir sıra əməliyyatlar aparmaq mümkündür:

The screenshot shows a file management toolbar with five buttons: 'Create Folder', 'Add', 'Share', 'Move', and 'Cite'. Each button is highlighted with a red box and a red number: 1 for 'Create Folder', 2 for 'Add', 3 for 'Share', 4 for 'Move', and 5 for 'Cite'. Below the toolbar, there is a list of files, including 'Azerbaijan's Foreign Policy: Between East and West ...'.

1 – Məqalə üçün ayrıca qovluq yaratmaq;

- 2 – Məqaləyə xarici istinad yerləşdirmək;
- 3 – Məqaləni elektron poçt vasitəsilə göndərmək;
- 4 – Məqaləni digər qovluğa köçürmək;
- 5 – Məqaləyə istinad olunduğunu göstərmək.

Diqqət: Məqalə yalnız 2 gün müddətində yaddaşda saxlanılır.

Bu pəncərəyə baş səhifədəki **“Tools”** bölməsindən daxil olmaq mümkündür.

Cite This Item

Copy Citation

MLA

Makili-Aliyev, Kamal. *Azerbaijan's Foreign Policy: Between East and West* Istituto Affari Internazionali (IAI), 2013, www.jstor.org/stable/resrep09669. Accessed 4 May 2020.

Copy

APA

Makili-Aliyev, K. (2013). (Rep.). Istituto Affari Internazionali (IAI). Retrieved May 4, 2020, from www.jstor.org/stable/resrep09669

Copy

CHICAGO

Makili-Aliyev, Kamal. Report. Istituto Affari Internazionali (IAI), 2013. Accessed May 4, 2020. www.jstor.org/stable/resrep09669.

Copy

Məqaləyə daxil olduğunda açılan yeni pəncərədə də qeyd olunan əməliyyatları aparmaq mümkündür. Bundan başqa, pəncərənin sol tərəfində məqalə haqqında məlumat yerləşdirilmişdir.

< Results

Share ▼

Save

Download PDF

RESEARCH REPORT OPEN ACCESS

Azerbaijan's Foreign Policy and the Nagorno-Karabakh Conflict

Elizabeth Fuller

Apr. 1, 2013
12 pages

Published by: [Istituto Affari Internazionali \(IAI\)](#)

<https://www.jstor.org/vlib/interchange.at/stable/resrep09668>

Cite this item

[Armed conflict](#)
[Military alliances](#)
[European Union](#)
[Working papers](#)
[Mediation](#)
[Territories](#)
[International economic cooperation](#)
[Bilateralism](#)

[Give feedback](#)

Istituto Affari Internazionali

IAI WORKING PAPERS 13 | 12 – April 2013

ISSN 2280-4331

[View 105 search matches](#)

Azerbaijan's Foreign Policy and the Nagorno-Karabakh Conflict

Elizabeth Fuller